

# Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

Oktjabrin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclası giriş nitqi ilə açılmışdır. (Prezident İlham Əliyevin giriş nitqi mərkəzi mətbuatın səhifələrində dərc olunmuşdur).

Prezident İlham Əliyev doqquz ay ərzində görülən işlərin çox uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin yerinə yetirildiyini qeyd etmişdir. Doqquz ay ərzində Azərbaycan iqtisadiyyatı 5,4 faiz artmışdır. İqtisadiyyatın önəmli inkişafı onuna bağlıdır ki, qeyri-neft sektor daha sürətlə artır və bu göstərici sözügedən dövr ərzində 10,4 faizə çatmışdır. Bu amil qarşıya qoyulan mü hüüm vəzifədir. Nəticə isə bundan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı ildən-ile azalır.

İlin 9 ayı ərzində sənaye istehsalında da artım vardır. Kənd təsərrüfatında da 5 faiz artım gələcək sürəti inkişaf

üçün yaxşı potensialdır. İnflyasiya isə 2,3 faiz təşkil etmişdir. Əhalinin pul gəliri 7,6 faiz artmışdır. Göründüyü kimi bu göstəricilər çox gözəl göstəricilərdir.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, ölkədə makroiqtisadi vəziyyət sabitdir. Bu parametə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. İqtisadiyyatımız rəqabet qabililiyyətliliyinə görə 39-cu yerdədir. Əlbəttə, bu, qısa tarixi zaman kəsiyi üçün çox önemli bir hadisədir, böyük qələbədir.

Ölkənin iqtisadi inkişafı ona getirib çıxarmışdır ki, arṭiq Azərbaycan xarici investisiyadan asılı deyildir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur. Onun 10,5 milyardı daxili investisiyalardır. Keçən il ölkədə 20 milyard, ondan əvvəlki illərdə bundan az investisiya qoyuluşu olmuşdur.

İlin öten dövrü ərzində valyuta ehtiyatları da artmış-

dır. Hazırda 49,4 milyard dollar təşkil edir. Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Ölkə başçısı qeyd etmişdir ki, ancaq biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik və valyuta ehtiyatlarını artırımlıq. Bu, bizim üçün həm təhlükəsizlik, iqtisadi və siyasi təhlükəsizlik məsələsidir, eyni zamanda biz gələcək nəsillər haqqında da düşünməliyik və düşünürük. Çünkü bu məsələ strateji xarakter daşıyır.

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7—8 faizini təşkil edir. Bəzi xarici ölkələrdə bu göstərici 100 faizdir. Bəzi ölkələrdə 70 faizdir. Bu, o deməkdir ki, bu gün ölkədə elə güclü əsaslar yaranmışdır ki, Azərbaycan heç vaxt—nə bu gün, nə 10 ildən, 20 ildən sonra da borc problemi ilə rastlaşmayacaqdır. Bəzi inkişaf etmiş ölkələrdə isə baş verən hadisələr məhz həmin əsassız borcun nəticəsidir.

İlin doqquz ayında sosial infrastrukturun yaradılmasında da bir çox yeniliklər baş vermişdir. 200-ə yaxın məktəb əsaslı təmir edilmiş, ya-

xud yenidən tikilmişdir. Digər sosial obyektlər də yeniləşmiş, müasirleşmişdir. İkinci regional inkişaf programının başa çatması ərefəsində, 9 ay ərzində 90 minə yaxın yeni iş yeri açılmış, bütövlükdə isə 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri yaradılmışdır. Bunun da 910 min daimi iş yeridir. Bu da işsizliyin xeyli azaldılmasına getirib çıxarmışdır. İndi ölkədə işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. İlin sonuna iki ay qalmasına baxmayaraq yoxsulluğun səviyyəsi 6 faizdən az olması gözlənilir. Cənab Prezident çıxışında qeyd etmişdir ki, «...Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır. Azərbaycanda insanlar daha yaxşı yaşaymalıdır. Bunu təmin etmək üçün sosial problemlər əlbəttə ki, icra edilir».

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasındaki giriş nitqində biznes mühitinin yaxşılaşdırılması, köçkünlərin problemləri, Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqışının həlli, müdafiə sənayesinin yaradılması, ölkənin xariçi siyaseti, enerji siyaseti,

sənayeləşmə ilə bağlı məsələlər barədə ətraflı açıqlama-lar söylemişdir.

\*\*\*

İclasda iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Dövlət Sosial Müdafiə Fonduunun sədri Səlim Müslümov çıxış edərək 9 ay ərzində rəhbərlik etdikləri sahələrdə görülen işlərdən, qazanılan uğurlar-dan danışmışlar.

Sonda Azərbaycan Respublikasının Prezidenti iclasda geniş yekun nitqi söylemişdir. Cənab Prezident qeyd etmişdir ki, ilin 9 ayında iqtisadi inkişaf çox uğurlu olmuşdur: «Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün güclü iqtisadi əsaslar olmalıdır və bu əsasları yaradırıq».

Ölkə başçısı yekun nitqində ilin qalan rübündə və sonrakı dövrlərdə qarşıda duran vəzifələrdən danışmış və uğurların daha da yüksəlcəyi barədə geniş fikirlər söylemişdir.

Nadir ATAKİŞİYEV.



22 il bundan əvvəl 1991-ci ilin oktyabrın 18-də «Azərbaycanın dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktinin qəbul edilməsi ilə Azərbaycan müstəqillik yoluna qədəm qoydu.

Oktjabrin 18-də həmin tarixin dəha bir səhifəsini çevirəcək və ümummilli lider Heydər Əliyevin gecəli-gündüzlü zəhməti ilə reallaşan həqiqəti, daxili və xarici həmələlərdən hifz olunaraq əbedi yaşamaq haqqı qazanan dövlət müstəqilliyinin ildönümünü qeyd edəciyik.

Xalqımızın istiqlal arzusu uzun bir tarixi dövrü əhatə edir. Bu tarix müstəvisində Azərbaycan xalqı müxtəlif keşməkeşli mərhələlərdən keçib, ağır sınaqlarla uzləşib. Qurbanlar verib. Lakin azadlıq arzusunu, müstəqillik

## Müstəqilliyimizin 22 il

əzmini və iradəsini heç vaxt itirməyib. Lider şəxsiyyət tarixdə böyük rol oynayır. Böyük Britaniyanın uzun müddət baş naziri olmuş, ucu-bucağı görünməyən Britaniya imperiyasının yaranmasına öz töhfəsini vermiş Dizraeli deyirdi ki, «müstəmləkələr yalnız müstəqillik qazandıqlarına görə müstəmləkə olmaqdan çıxmırlar». Bu fikirdəki həqiqət ondan ibarətdir ki, müstəqilliyi elan etmək həle böyük yolu başlanğıçıdır. Bunun ardınca müstəqil daxili və xarici siyaset yürüdülməzçə, müstəqilliyin iqtisadi, mənəvi və siyasi bazası yaradılmazsa, bu cür müstəqillik tam dəyərləri sayıla bilməz.

Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, dünyanın böyük imperiyalarından biri olan Sovet İttifaqı süqut edən, yeni müstəqil dövlətlər meydana gələn zaman ölkəmizdə siyasi hakimiyət sükanı arxasında Heydər Əliyev kimi təcrübəli və böyük nüfuzlu malik siyasetçi, dövlət xadımı dayanmışdır. Kiçik Azərbaycan gəmisini böyük dövlətlərin maraqlarının kəsişdiyi 1993-1995-ci illərin tufanından, siyasi fırınlarından keçirən Heydər Əliyev şəxsiyyəti, qətiyyəti və müdrikliyi ol-

masayıdı, Azərbaycan adlı müstəqil dövlət də olmayıcaqdı. Ümummilli lider «Azərbaycan mənim həyatımın mənasıdır»—sözlərini məhz dövlətimizin bü günü üçün, müstəqil Azərbaycan üçün demişdir!

Dövlətimizin siyasi tarixində faciə və zəfer anları, azadlıq və dövlət müstəqilliyi ideyalarına yaxınlaşma və ondan uzaqlaşma mərhələləri Heydər Əliyevin siyasi hakimiyətdən uzaqlaşdırılması və siyasi hakimiyətə yenidən qaydişi ilə six şəkildə bağlıdır. Xalqımızın müstəqillik hərəkatı cisməni varlıq kimi götürürərsə, Heydər Əliyevin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Ümummilli liderimiz Heydər Əliyev o vaxtlar siyasi hakimiyətdən uzaqlaşandan sonra Azərbaycanın başına getirilən faciələrin kökündə bu fikirin ən sadə izahı dayanır.

Ölkəmizin bu gün də yaxa qurta-ra bilmədiyi, on minlərle şəhid qanı, bir milyondan çox qaçqının müsibəti ilə nəticələnən Qarabağ probleminin məhz 1987-ci ildən Heydər Əliyev siyasi hakimiyətdən uzaqlaş-

dırıldıqdan sonra başlanması təsadiyü deyil. Əger o vaxtlar sağlam düşüncəli insanların səsinə qulaq asıb, Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydi, xalqımız 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işgal edilməz, dövlət müstəqiliyimiz agrılı və əzablı yollardan keçməzdi. 1987-ci ildən sonra Heydər Əliyev kimi Azərbaycan da təkləndi. Heydər Əliyevə qarşı başlanan siyasi təqib kampaniyası əslində Azərbaycanın dövlət müstəqilliyinə vurulan zərbə idi. Bu zərbələrdən ən ağırı isə Azərbaycanı parçalamaq, quberniyalara ayırmak istiqamətində gedən təhlükəli oyuna hesablanmışdı.

1990-ci ilin iyun ayında ümummilli liderimiz Heydər Əliyevin Moskvadən Naxçıvana gəlməsi bu regionu onun başı üzərində dolanan siyasi oyunlardan və erməni işgalindən hifz etdi.

(Ardı 6-cı səhifədə).